

# BÖYÜK ÜMİDLƏRİ DOĞRULDAN PARTİYA

"Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içində çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyen, siyasi fəaliyyətə məşğul olmaq istəyen adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".

**Bu günlər ölkəmizin hər yerində və  
dünyanın bir çox ölkələrində  
Yeni Azərbaycan Partiyasının  
yaranmasının 30 illik yubileyi  
böyük təntənə ilə qeyd edilir.**

Hər bir siyasi partianın keçdiyi yola diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sira məqamlara toxunmaq lazımdır. Bunlardan biri partianın yarandığı şərait, da-ha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gəlen tarixi zərurət kimi qiymətləndirək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içində çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyen, siyasi fəaliyyətə məşğul olmaq istəyen adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".

YAP-in yarandığı dövrə Azərbaycan parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkədə gedən ağır siyasi proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqiliyimizə böyük zərbələr vururdu. Belə bir şəraitdə cəmiyyətimizin öndə olan ziyaliləri, böyük hörmətə malik olan insanlar ulu öndə Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəldilər. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidi lər yol açdı ki, nəhayət, xoşagelməz hallara son qoyulacaq, Azərbaycanda çox ciddi siyasi qüvvə, siyasi sistem formalaşacaq.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi həm de ölkədə yeni siyasi mübarizə forması yaradı, sivil rəqabətin əsasını qoyma. Bu proseslərin təməlində dayanan da-ha bir mühüm amil YAP-in müxalifət partiyası olaraq sivil siyasi mübarizə vasitəsinə cəmiyyətə təqdim etməsi oldu. Daha dəqiq desək, Yeni Azərbaycan Partiyası demokratik və konstruktiv xarakterli müxalifətçilik modelini təqdim edərək məhz bu siyasi rəqabətin əsaslarını yaradı, radikalizm və dağılıcılıq prinsiplərinin dövlətçilik meyarlarına qətiyyən uyğun olmadığını sivil vasitələrlə isbat etdi, iqtidara gəlməsi ilə isə bunu əməli şəkildə sübuta yetirdi.

YAP-in yaranması və ulu öndə Heydər Əliyevin bu siyasi təşkilatla rəhbərlik etməsi bütövlükde Azərbaycanın düşdürüyü ən ağır burulğanlardan çıxmasını şərtləndirdi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev postsovet məkanında yeganə ölkə rəhbəri idi ki, dövlət başçısı funksiyasını ümummilli liderliklə üzvi surətdə birləşdirmişdi. Müasir siyasi hüquqi təlimlərin görkəmli yaradıcılarının qənaətinə görə, her bir rəhbər millətə real lider ola bilmir və əksinə, her lider ölkəyə səmərəli rəhbərlik etməyi bacarmır. Qonşu ölkələrin tələyi bu fikirləri sübut edir. Heydər Əliyevin xalq tərəfindən birmənəli qəbul edilən və yekdiliklə dəstəklənən ümummillilərlik keyfiyyətləri ilə yüksək dövlətçilik-idarəcilik bacarıqları bir-birini üzvi surətdə tamamlayırdı. Məhz bu xüsusiyyətlərinə görə Heydər Əliyev Azərbaycanda müasir liderlik ənənəsinin banisi hesab edilir.

Ulu öndərin şəxsiyyətinə olan dərin ictimai inam və etimad bir sıra obyektiv qanunauyğunluqlarla şərtlənirdi: əvvəla, hələ keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik etmiş Heydər Əliyevin necə böyük strateq, peşəkar siyasetçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. Məhz həmin illərdə müstəqil Azərbaycan dövlətinin iqtisadi, siyasi və ideoloji-mənəvi dayaqları formalaşmış, dövlət idarəciliyinin bütün sahələrində uğurla çalışan intellektual elita formalaşmışdı. İkincisi, 1991-ci ilin iyul ayında Heydər Əliyevin Moskvadan Bakıya, o vaxtkı hakimiyətin onun Bakıda yaşamasına imkan vermədiyinə görə

**Yeni Azərbaycan Partiyası**

**30 il**



**Heydər ƏLİYEV,  
Ümummilli lider.**

Naxçıvana dönüsü ilə ölkənin ağır böhrandan çıxılması yolunda yeni mərhəle başlanmışdı.

Naxçıvanda gedən müterəqqi proseslərin bila-vasitə müəllifi olan ümummilli liderin belə bir dövrədə Azərbaycanda siyasi hakimiyətə qayıdışı bir tərefdən xalqımızın yekdil arzusu, digər tərefdən tarixin diktə etdiyi qaçılmaz, qarşısızlmaz bir zərurət idi. Həmin vaxt Azərbaycanın başqa bölgələrində fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlerini yaşayındı. Lakin ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidiyi itirən, ağır vəziyyətdə yaşayan naxçıvanlıllarda böyük nikbinlik yaratmış, muxtar respublika qısa müddətdə üzləşdiyi blokada şəraitində bir çox çətinliklər dəfə edə bilmişdi.

Əlbəttə, gərginliklə içerisinde olan respublikada Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan olmadı. Heydər Əliyevin cəmiyyətdə yüksək nüfuzu AXC-Müsavat hakimiyətini ciddi narahat edirdi. Həmin qüvvələr ulu öndərin ən qısa zamannda ümumxalq dəstəyi ilə yenidən hakimiyətə qayıdacağından təşvişə düşmüştü. Təsadüfi deyildi ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Konstitusiyaya yaş senzi ilə bağlı qondarma madde daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyanlılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq ulu öndə Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acı-naçaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinq-lər keçirməklə müdrik siyasetçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.

Həmin ziyanlılar 1992-ci il oktyabr ayının 16-da ulu öndə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktjabrın 24-də ulu öndərin ziyanlıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsareti və qətiyyətli lider olduğunu bir dəha təsdiqlədi. Ölkədə hökm süren hərc-mərclik, vətəndaş qarşısudur, insanların yaşayış səviyyəsinin dözləməzliyi və getdikcə daha da pisləşməsi ilə bağlı ziyanlıların narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev məktubunda yaranmış vəziyyəti təhlil etmiş və çıxış yollarını göstərmişdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın xilası namına YAP-a rəhbərlik etməye razlıq vermiş onun böyük siyasetə qayıdışının əsasını qoymuş. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC-Müsavat hakimiyətinin ümummilli liderin Naxçıvandan Bakıya gəlməsinə ciddi mənələr yaratması ucbatından partiyani yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partianın program və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdiliklə partianın sədri seçildi.

Noyabrın 21-də yaranmasının 30-cu ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması da onun öten illərdə hər bir fərdin arzu və istəklərinin təminatmasına əvvələnmiş ilə şərtlənir. Bu mənada YAP-in yubileyi təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdər hadisədir. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının otuzuncu ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur.

YAP-in qısa müddətdə ölkənin siyasi sisteminde aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummillilərinin həllində mühüm faktorlardan biri olacaq aksiom idi. Bir sıra səbəbələr bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev kimi dünyaşöhrəti liderin sədrlik etməsi partianın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfusa və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın celbediciliyində özünü gösterirdi. Partianın qarşıya qoymuğu məqsədlərin hamısı dövrün reallıqlarını eks etdirdiyindən ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olmuşdu. YAP cəmiyyətdə mövcud olan icti-

mai maraqları mütəşəkkil şəkildə realize etməklə ölkə vətəndaşlarının siyasi istinad-gahına çevirməyi qarşısına məqsəd qoymuşdu. Ən başlıcası, ölkənin üzləşdiyi vəziyyət YAP kimi nüfuzlu partiyanın hakimiyət olimpinə yüksəlişi yolda bütün baryerləri aradan qaldırırdı.

XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarı olan Prezident İlham Əliyevin 2003-cü ilde Azərbaycanda siyasi hakimiyətə gəlməsi müstəqillik tariximiz ayrıca bir mərhəlesini təşkil edir. Ulu öndə Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının siyasi kursunu uğurla davam etdirən, ideyalarını qətiyyətə reallaşdırın Prezident İlham Əliyev düşünülmüş isləhatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyadan inkişaf edən ölkələri sırasına çıxarmışdır.

Təsadüfi deyil ki, xalqımız aparılan düzgün siyasi kursa daim öz dəstəyini verir. 2018-ci il aprelin 11-də seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyevin inamlı qəlebə qazanaraq yeddi il müddətində Azərbaycan Respublikasının Prezidenti seçilməsi bir daha ölkəmizdə yaşıdan, peşəsindən, etnik və dini mənsubiyyətdən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəkləyinin göstəricisi oldu.

Prezident İlham Əliyevin həyata keçirdiyi müterəqqi, praqmatik siyaset Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırırdı. Azərbaycan beynəlxalq müstəvədə layıqli yerini möhkəmləndirdi. Regional və global təşəbbüsler Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu uğurların hər birində dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasının da yeri və rolu danılmazdır.

Bu müddətdə uğurlu fealiyyət modeli bütün dünyaya tərəfində qəbul olunan görkəmli dövlət xadımı kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika, mənəvi dəyərlər nümunəsi getirdi. Məhz bu novatorluq və modern siyasi idarəcilik əsasları Azərbaycan dövlətinin dünyaya təqdim etdiyi en müterəqqi etalondur.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partianın VII qurultayındakı çıxışında ölkə həyatında baş verən ən önemli hadisələrə diqqət çəkərək vurgulayıb: "Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önemli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önemli ərazi bütövlüyüümüzün bərpə edilməsi, Vətən mühəribəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpə etdi, tarixi ədaləti bərpə etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpə olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".

Bəli, bu Qələbə, həqiqətən da, bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür. Xalqımız, bəlkə də, son 30 ilde bu qədər qürurlu olmuşdu - 44 ərzdən təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partianın program və nizamnaməsini qəbul etdi, tarixi ədaləti bərpə etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpə olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".

Məhz bu Büyük Qələbə Prezident İlham Əliyevin sözüne, vədinə sadıq qalan dövlət başçısı olduğunun bir daha bütün sahələrdə təsdiqlənməsinin təzahürüdür. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ilde keçirilən andığın mərasimində söylediyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkəde ümummillilər Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasetini davam etdirəcəyəm".

Bütün Azərbaycan ziyanlıları kimi, mən də inanıram ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar fonda dövlətin qətiyyətli siyasetinə, xalqın həm-rəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layıqli töhfəsini verecekdir.

Prezident İlham Əliyev partiyamızın siyasi dəyərini belə səciyyələndirmişdir: "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır!".